

R. D. MƏMMƏDOV, polkovnik, M. F. MƏMMƏDOVA, pedaqoji e. n.

Heydər Əliyev adına AAHM

OXU TƏLİMİNDE QRAMMATİK STRUKTURLARIN MƏNİMSƏNİLMƏ YOLLARI

Məqalədə xarici dildə oxu təlimində qrammatik strukturların mənimsənilməsi, lügətdən istifadə və sürətli oxu metodikaları araşdırılır.

Oxu prosesinin səməralılıyını əhəmiyyətli dərəcədə artıran amillərdən biri qrammatik strukturların reseptiv məqsədlərlə mənimsənilməsidir. Bu növ tapşırıqların icrasına adətən 10-15 dəqiqə vaxt ayrılmışdır. Bu zaman qrammatik vərdişlərin təhsilalanlara aşilanmasına məqsəddən çox vasitə kimi baxılır.

Dərsi planlaşdırıran müəllim təhsilalanların ayrılan vaxtdan səməralı istifadə etmələrini təmin etməli, onların diqqətini nitqin formal aspektinə, yəni qrammatik strukturlardan daha çox oxuduqları mətnin məzmununu cəmləşdirmələri üçün şərait yaratmalıdır.

Xarici dildə oxu vərdişlərinə normal səviyyədə yiyələnmiş təhsilalanlar mətnin məzmununu başa düşmək, müəllinin potensial oxuculara ünvanlaşdırılmış fikir və ideyaları adekvat şəkildə anlamaq və leksik strukturlar ilə yanaşı sintaktik mənaları da bilməlidirlər.

Qrammatik bilik və bacarıqlı dil daşıyıcıları, oxu prosesində qrammatika ilə bağlı çətinliklə üzləşmirlər. Mütəxəssis dil daşıyıcısı olmayan və xarici dili müəyyən peşə məqsədilə öyrənen təhsilalanlara da müvafiq vərdişlərin öyrədilməsi zəruridir. Xarici dilda oxunun mütəxəssis dil daşıyıcıları olmayanların öyrədilmə problemini tədqiq edən L. Vilson yazar ki, kifayət qədər zəngin lügət ehtiyatına malik və mətnin sintaktik quruluşuna normal diqqət yetirməyi bacaran dildəşəyicilərindən fərqli olaraq, mütəxəssis dildəşəyicisi olmayan oxucu mətnin sintaktik quruluşuna başa düşmədiyindən, əsas məna və məlumatları qavramaqda çətinlik çəkir. O, qeyd edir ki, mətndə olan qrammatik strukturları mənimsemək təhsilalanlara əsas məzmunu əhatə edən leksik vahidlərin kontekstual (mənaca) şəkildə qavramlarına imkan yaradır [1].

Xarici dilin tədrisinin ilkin mərhələsində təhsilalanlara oxunulmuş materialları dekodlaşdırmaq, yəni onların mənalarını açmaq bacarığının aşilanması əsas məqsəddir. Bu mərhələdə yazı və oxu vərdişlərinin inkişaf etdirilməsi üçün qrammatik strukturların öyrənilməsi vacibdir.

Qrammatik strukturların mənimsənilməsi prosesini səmərələşdirmək məqsədilə müəllim strukturları təhsilalanlara təqdim edir, cümlədə söz ardıcılığında əhəmiyyətli olan funksional sözlər haqqında onları məlumatlaşdırır. Azərbaycandilli olan və xarici dili (məsələn, ingilis dilini) ixtisas dili kimi öyrənən təhsilalanlara müqayisə edilən Azərbaycan və ingilis dillərində cümlədə sözlərin ardıcılığı haqqında məlumat verilir və onların diqqəti fərqli olan cəhətlərin mənimsənilməsinə yönəldilir.

Başqa sözlə, təhsilalanlara qisa formada qrammatik qaydaların linqvistik izahatları verilir.

Oxu prosesi müxtəlif xarakterli məsələlərin həlli ilə bağlı olduğundan, təhsilalanlara ümumi prinsipləri qovratmaqla onların oxu vərdişlərini intensivləşdirmək mümkündür.

İlkin mərhələdə təkrarlamaq məqsədilə mənimsənilmiş strukturlar lövhədə yazılır.

He knows too much.

Müəllim cümlələrini lövhədə yazdıqda təhsilalanlara aşağıdakı növ suallarla müraciət edir:

Who knows 'too much'?

How much does he know?

Sonrakı mərhələdə müəllim təhsilalanlara mətndə olan yeni strukturları təqdim edir və o, birinci və ikinci cümlələrini birləşdirərək, yeni cümlə qurmağı təsdiq edir.

We can't afford to take risks because he knows too much.

Müəllim təhsilalanlara birinci cümlədə "because", ikinci cümlədə isə "who" sözlərinin mənasına və cümlədəki funksiyalarına aid suallar verir:

What does "because" mean in the sentence?

What are the two sentences in a sentence?

What does "who" mean in the sentence? How many sentences are there in a sentence? What are they?

Təqdim olunan cümlələrin quruluşunu təhsilalanlar çətin qavradiqda müəllim bir neçə mürəkkəb cümləni izahat ilə onlara çatdırır.

The English women all agree that a particular tone of voice was considered appropriate for gossip.

Many of the women complain that men fail to adopt the correct tone of voice.

Bu cümlələri təqdim etdikdə müəllim "who, that, because" ilə başlayan cümlələrin budaq cümlələri olduğunu təhsilalanların nəzərinə çatdırır və onlara budaq cümlələri olan mürəkkəb cümlələr təqdim edir, həmçinin, cümlələrə aid sualları cavablandırımağı təklif edir [2].

Nəzərə almaq lazımdır ki, oxu təlimi mərhələsində təhsilalanlara mənimsənilən qrammatik strukturların onların nitqində istifadə etməklə produktiv karakterli tapşırıqların verilməsi tövsiyə edilmir, yenİ bu oxunan mətnlərin məzmununu başa düşmək üçün mənimsədiril.

P. Allen oxu vərdişlərinin təhsilalanlara aşlanması prosesində yazının şəhəriyyətini xüsusi qeyd edir [1, s. 12]. Yazı formasında yerine yetirilən tapşırıqa misal olaraq, bir neçə sadə cümləni ləvhədə yazmaq və onları birləşdirərək mürəkkəb cümlə düzəltmək tövsiyə olunur. Bu tapşırıq təhsilalanlar tərəfindən qrup şəklinde yerinə yetirilir.

Oxu təlimində qrammatik reseptiv məqsədə, mətnlərin məzmununun başa düşülməsi üçün mənimsənilir, isə produktiv, yəni yazı prosesində yaradıcı şəkildə istifadə edilir. Bu strukturların har bir tədris mərhələsinə uyğun (aşağı, orta və yuxarı) siyahısı tərtib edilir.

Oxu məqsədilə mənimsənilən qrammatik strukturların siyahısı yalnız təhsilalanları istiqamətləndirmək üçün istifadə edilir.

P. Allen tərəfindən hazırlanmış və tövsiyə edilən qrammatik strukturların siyahısı aşağıdakı kimidir [1, s. 57-81]:

- there is/there are;
- bağlayıcılar;
- əvəzedici sözlər (nort did he, she said so);
- "finally, moreover" tripli bağlayıcı sözlər, durğu işaretləri;
- passives, statives and irregular past participles;
- relative clauses;
- nominalizations;
- infinitives;
- participal constructions;
- transposed elements;
- negations.

Müəllifin fikrincə, qrammatikanın passiv formada mənimsənilməsi üçün işlənilmiş bu sxem oxu təliminin daha şəmərəli şəkildə təşkil edilməsinə təmin edə bilər [1].

Xarici dili mütəxassis məqsədilə öyrənən təhsilalanlar isə paraqraflar üzərində və daha yüksək səviyyədə işləyirlər. Tədrisin orta və yuxarı mərhələlərində oxu və yazının təlimini cyni zamanda aparılması tövsiyə olunur.

Oxu prosesində mətnləri düzgün başa düşmək üçün, təhsilalanlar əsas ideyaları və ikinci dərəcəli məlumatları fərqləndirməyi bacarmalı, həmçinin, müxtəlif yanaşma üsulları və yazı növlərinə uyğun olan struktur ilə tanış olmalıdır.

Oxu təlimində məşğələnin orta mərhələsində təhsilalanlara oxudan əvvəl verilən suallar tənqidli oxu vərdişlərinin aşlanmasına yönəldilir və bu məqsədlə aşağıdakı növ sualların verilməsi məqsədyönlü olardı:

1.Baxılan mənində əsas məna daşıyan cümlə hansıdır?

Humanitar elmlər

2.Cümlədə müəllifin mövqeyini bildirən iki sözün altından xət çəkin.

3.Əsas məna daşıyan cümləyə müəllifin münasibəti nədir?

4.Müəllifin irəli sürdüyü səbəblər nə dərəcədə inandırıcıdır?

Bu növ suallar yazılı şəkilde, auditoriyadan kənar cavablandırılır. Növbəti dərsdə təhsilalanlar hazırladıqları cavabları müqayisa və müzakirə edirlər. Cavabların mətndən olduğu kimi götürülməsi mümkün olmayan sualların verilməsi tövsiyə edilir. Təhsilalanları düşündürən və xülaşə formasında cavabları olan suallara təstüklük verilməlidir. Müzakirədə iştirak edənlərin cavabları düzgün olmadıqda sohñləri özləri düzəltməli və fərgli rəngli qələmdən istifadə etməlidirlər ki, müəllimlər onların oxu vərdişlərinin hansı səviyyədə olmasını və müzakirə prosesində necə iştirak etmələrini qiymətləndirməyə imkanı olsun.

Qeyd edildiyi kimi, xarici dilde, oxu təliminə yönəldilmiş programlara müvafiq fəaliyyət növlərini əhatə edən çalışma və təşşirqlər daxil edilir.

Hər bir oxu dərsinin sonunda müxtəlif xarakterli təşşirqlərin yerinə yetirilməsi, tələbələri fərqli fəaliyyət növlərinə cəlb etmək, onlara oxu vərdişlərinin aşlanması prosesinin səmərəliliyini təmin etmək üçün lazımi şərait yaranır.

Oxu təliminin tədqiqatçıları sözlərin öyrənilməsi məsələsini leksik vahidlərin mənimsənilməsi problemindən ayırrı, hələ öyrənilməsində əsas məqsədin ana dilində olan leksik vahidlərin öyrənilən xarici dilde ekvivalentlərin mənimsənilməsi olduğunu vurgulayırlar. Bu, əsas diqqətin semantika üzərində cəmləşdirilməsini, həmçinin, sözlərin morfoloji və sintaktik xüsusiyyətlərinin öyrənilməsini nəzərdə tutur. Bu isə sözlərin kontekst daxilində olan mənalarının oxucular tərəfindən başa düşülməsini mümkün edən əsas şərtlərdəndir.

Oxu prosesinin və nəticələrin səmərəliliyinin təmin edilməsinə yönəldilmiş təlim zamanı təhsilalanlara mənimsənilmiş leksik vahidlərin produktiv nitq fəaliyyətində istifadə edilməsi əsas məqsəd kimi qəbul edilmir.

Bələliklə, oxu təlimində əsas məsələ sözlərdə olan mənaların dekodlaşdırılması olduğundan, diqqətin məhz ona cəmləşdirilməsi məqsədyönlü hesab edilir.

Tədqiqatçıların nəticələrinə əsasən, sözlərin öyrənilməsi aşağıdakı əsas istiqamətlərdə aparmaılmalıdır:

- funksional sözlər;
- qaydasız fellər və xüsusi cəm formalı isimlər;
- morpholoji və sintaktik xüsusiyyətlər.

Oxu vərdişlərinin aşlanmasında təhsilalanlar sözdüzəltmə üsulları haqqında da məlumatlandırılır.

Yuxarıda deyilənləri ümumiləşdirərək, qeyd etmək lazımdır ki, dilin aspektləri olan qrammatika və leksika ilə bağlı olan çalışmaların yerinə yetirməkdə əsas məqsəd oxu prosesində təhsilalanların diqqətinin nitqin formal cəhətlərinə deyil, oxunan mətnin məzmununa yönəldilməsi üçün müvafiq şəraitin yaradılmasıdır.

Dilçi alim Maykl Uestin "Read and Look Up" üsuluna əsaslanmaq şəhəriyyəli olardı (Allwright) [2, s. 156-171]. Andersonun təklif etdiyi bu üsul təhsilalanların sayı çox olan siniflərdə xarici dilde oxunur təlimi prosesində təhsilalanların fərdi fəaliyyəti üçün maksimum şəraitin təmin edilməsinə imkan verir [3, s. 35-42]. "Read and Look Up" üsulunun əsasını təşkil edən oxu mətninin ayri-ayrı sintaktik söz qruplarına bölünməsi və onların teleffüzü və ya bərkədən oxunulmasıdır. Təhsilalanlar məna daşıyan sintaktik qrupları ayri-ayrilqda oxuyur, sonra mətnə baxmadan onları əzbərdən deyir. "Read and Look Up" üsulü təhsilalanlara yalnız mətni sintaktik məna qruplarına bələrək oxumaq bacarığını aşınması ilə yanaşı, həm də təhsilalanların qısamüddətli hafızasının inkişaf etdirilməsi üçün şərait yaradır. Bu üsul xarici dilin tədrisinin yuxarı mərhələsində təhsilalanların oxuduqları sintaktik qrupları yaradıcı şəkildə interpretasiya etmələrinə imkan yaradır.

Qeyd etmək lazımdır ki, təhsilalanların qısa müddətli hafızelerinin inkişaf etdirilməsi və intonasiyanın öyrədilməsi bilavasitə oxu təlimi prosesi ilə məhdudlaşdırır.

Azərbaycadilli təhsilalanlara, məsələn, ingilis dilində oxu vərdişlərini aşlayarkən onlara

ikidilli, yəni ingilis-Azərbaycan və Azərbaycan-ingilis və "ingilis-ingilis" izahlı lügətlərindən istifadə bacarığı öyrədilməlidir.

Məlumdur ki, lügətlərdə sözlərin tələffüzü, orfoqrafiyası, mənaları, hansı nitq hissəsinə mənsub olmaları və eyni köklü sözlər haqqında məlumat verilir. Bunlarla yanaşı, oxu təlimində önemlisi olan məhz sözlərin mənasıdır.

Odur ki, təhsilalanlara tədris olunan xarici dilə xas olan polisemiya, yəni çox mənalılıq haqqında malumat verilməli, oxu zamanı sözlərin yalnız bir mənası, mətndə olan kontekstual mənasının tapılması tövsiyə edilir.

Müəllim istənilən təlim kontekstində hansı lügətlərə üstünlüyü verilməsi haqqında məlumat verir və bu da təhsilalanların lügət biliklərinin zənginləşdirməklə yanaşı, əsas məqsəd olan oxu vərdişlərinin tələb edilən səviyyəyə yüksəltməkdir.

Oxu prosesində sözlərin başa düşülməsi və bütövlükdə məzmunun adekvat şəkildə qarvanılmasını təmin etmək məqsədilə xüsusi tapşırıqların təhsilalanlara təqdim edilməsi tövsiyə edilir [4, s. 451].

Lügətlə işləmək bacarığını nümayiş etdirən təhsilalanların sözlərin öyrənilməsində hər hansı yazılı çalışma və tapşırıqların yerinə yetirilmələri məqsadyönlüdür. Lügətlə bağlı olan çalışma və tapşırıqların səmərəliliyini artırmaq üçün təhsilalanlar aparılan işi müstəqil şəkilde planlaşdırınb həyata keçirməlidirlər.

Oxu prosesində meydana çıxan vacib problemlərdən biri də oxunun sürətidir. Sürətlə oxu vərdişlərinin təhsilalanlara aşilanmasına yönəldilmiş xüsusi çalışma və tapşırıqlar xarici dilin tədris sisteminə daxil edilməsi məqsadyönlü olardı, yəni onlar sürətlə oxu bacarığına yiyələnməlidirlər [5, s. 483-504].

Qeyd etmək lazımdır ki, yalnız xarici dildə deyil, ana dilində oxu təlimi prosesində də təhsilalanın mənaları məlum olmayan sözlərlə qarşılaşırlar. Bu sözlərin mənalarının açılması adətən cümlədəki sözlərin vasitəsi ilə (cümplenin mənasına əsasən) həyata keçirilir.

Bələliklə, xarici dilin ixtisas səviyyəsində oxu təliminin əsas məqsədi olan mətnin mənasının qarvanılmasına nail olmaq üçün qrammatik strukturların, cümlənin qrupluşunun, lügətdən istifadənin və sürətli oxu üsullarının tədris prosesində nəzərə alınması əhəmiyyətdir.

ƏDƏBİYYAT

- 1.Allen P. Swain M., Harley B. and Cummins J. (Eds.) *Aspects of classroom treatment: Toward a more comprehensive view of second language education. The Development of Second Language Proficiency* Cambridge: Cambridge University Press, p. 57-81.
- 2.Allwright R.L. *The Importance of interaction in classroom language learning // Applied Linguistics* 1984, N 5/2, p. 156-171
- 3.Alptekin C. *Target Language Culture in ELT Materials // ELT Journal*, 1993, 47, 2, p. 136-143.
- 4.Bailey K.M. and D.Nunan (Eds.) *Voice from the language classroom*. Cambridge: Cambridge Univ. Press, 1996, 451p.
- 5.Bejarano G. *A cooperative small-group methodology in the language classroom // TESOL Quarterly*, 1987, 21, 3, p. 483-504